

AD GÜNÜ

Divandan qalxıb pəncərənin qarşısına keçdi. Soyuq külək əsirdi. Payız idi... Yenə də qızı xəyalında canlandı. Xatırlayırdı, qızı da payızda anadan olmuşdu... Yenə də onu doğum evindən götürməyini, sevinərək dostlarına zəng vurub qızı olduğunu deməyini, axşam bütün dostlarını restorana yığıb onlara qonaqlıq verməyini xatırladı. Bu xatırılərin hamisini yalan olduğuna inana bilmirdi. Bu fikirlə üzüñ arvadına çevirdi:

-Canım, aksi bu qədər yalan olmaz... Mən dəli deyiləm aksi... Bütün bunları mən özündən udura bilmərəm aksi...

-Bəsdir də, özünü də üzürsən, bizi də... Yenə də anan biləcək, yazıq arvadın yenə də təzyiqi qalxaq, ələm yenə deyəcək bir-birinə... Belə də yalan olar? Belə şəyə zarafat olar?

Bu sözlərdən sonra Arif sənki ayıldı, hər şeyi dərk etdi... Arvadının gözlərindəki dərdi, nisgili gördü. Hiss etdi ki, o da pis olub, onun bu hali arvadını da sarsıdı. Bir anlıq dərk etdiyi bu həqiqətdən ürəyinin şiddetlə çırıldığı hiss etdi. Ona elə goldi ki, bu dəqiqliq ürayı ağzından çıxacaq. Bağırmış istədi, səsi çıxmadi, bu haldan xilas olmaq üçün əlini var gücü ilə pəncərəyə çırçırdı, əli şüşəni sindirib çölə çıxdı, geri çökəndə isə əlini qan apardı. Amma o bunların heç birini hiss etmirdi. Əlindən su kimi aşan qanı nə göründü, nə də hiss edirdi...

Onun elindən axan qan döşəmədə göllənmişdi. Arvadı tez mətbəxə qaçıb dəsmalla qayıdı, onun əlini möhkəmə sariyib divana tərəf çəkdi. O, isə key kimi halsiz vəziyyətdə arvadına müqavimət göstərmədən divana yaxınlaşmış oturdu. Gözləri naməlum bir nöqtəyə baxırdı, amma heç nə görmürdü... Bu dəqiqliq onun üçün dünyada heç nə mövcud deyildi... Hər şey onun üçün əhəmiyyətini itirmişdi. Əgər bu gün ona həyatının mənası olan qızının heç vaxt həyatda olduğunu deyirlərsə, onda bu həyatın onun üçün nə mənası qalırdı ki? Düzdür, arvadının bu qədər ciddiliklə dediyi sözləri boş salsa bilməsə də, hələ də ürəyinin dərinliklərində bunun həqiqət olmadığını, bu işdə nə isə bir sərr, bir anlaşılmazlıq olduğuna özünü inandırmış istəyirdi. Sənki yuxudaydı... Bircə an qızının ol-

madığına özünü inandıra bilsəydi, elə həmin an ürəyi partlayardı...

Arvadının sarıldığı dəsmalı əli ilə tutmuşdu... Arvadının heyəcanla ora-bura qəçməsini görmür, telefonla tacili yardım çağırmasını da eşitmirdi... İndi bəyində bircə şey vardi... Tezliklə bu haldan qurtarmaq, sakitleşmək, heç kimini görməmək və eşitməmək...

Hakim gəldi, qoluna baxdı, sardı və getdi... O, onların nə dediyini, nə etdiyini də bilmədi... Ona iynə də vurdular... Bir azdan gözlerinin qapandığını hiss etdi... Göz qapaqlarını saxlaya bilmədi və gözləri yumuldu...

Ayılanda dostu Fuadı başının üstündə gördü... Utandığından üzünü divara çevirdi.

Bir qədər belə uzandı, sonra üzünü dostuna çevirdi... Bir neçə dəqiqə beləcə bir-birilərənə baxırdı. Sükut o pozdu:

-Fuad, doğurdan mənim qızım yoxdur?

O, bu suali sənki sual kimi yox, bir təsəlli kimi verirdi. Sənki ondan bir kömək gözləyirdi. Fuadın isə indi ona cavab vermək fikri yox idi... Dostu artıq neçənci dəfə idi ki, onun belə vəziyyəti ilə qarşılaşırdı. Hər dəfə də bir neçə gün yanında olur, ona təsəlli verir, özüna gələndən sonra isə həyat əvvəlki kimi davam edirdi. İndi də heç nə demədi, sadəcə onun əllerini əlinin içini alıb gözlərinə baxdı. Sənki gözləri ilə hər şeyi demək, dostunu sakitləşdirmək, onu reallığa qaytarmaq istəyirdi. Əsəndə isə artıq ona heç bir söz, təsəlli lazımlı deyildi. O, artıq hər şeyi başa düşmüşdü. Sadəcə olaraq batan adam saman cöpündən yapışan kimi, o da hələ də nə isə ümidiyəcisi bir söz eşidəcəyini gözləyirdi. Amma qarşısında oturan dostunun kədərlə baxısları, kənardan durub baxan arvadının nəmli, qızarmış gözləri onu yavaş-yavaş reallığa qaytarırdı. Hələ tam ayılmamışdı. Bilmirdi bu aldığı qəfil zərbədən, yoxsa həkimin vurdugu sakitləşdirici iynənin təsirindən idi...

Əlini dostunun elindən çıxarıb dikenlərək oturdu. Dostu hələ də gözlərini çəkmədən ona baxırdı. Siqaret istədi, Fuad sakitcə cibindən siqaret çıxarıb ona

verdi. O, ayağa durub eyvana tərəf gedib qapıya yaxınlaşdı, heç vaxt evdə siqaret çəkməmişdi, ona görə də eyvana çıxmıştı. Dostu nə isə narahat olduğundan onun eyvana çıxmamasına mane olmaq üçün qarşısını kəsdi. Arvadı da narahat baxıslarla ona baxırdı. Qəfildən dostunun və arvadının narahatlığının səbəbini anladı. Aci-acı gülümsündü:

-Qorxmayıñ, özümü eyvandan atan deyiləm, mənim aksi qızım var, hələ onu

(Hekayə)

böyük məliyəm...

O, bunu deyən kimi qəhər onu boğdu, əlləri titrədi, əlindəki siqareti əzib yera atdı, özünü saxlaya bilməyib hönləkirdü:

-Amma siz deyirsiniz ki, mənim qızım yoxdur... Siz deyirsiniz ki, mənim həyatımın mənası olan qızım yoxdur... Siz deyirsiniz ki, bütün bunlar yalandır...

Əlləri ilə üzünü tutub uşaq kimi hönkürdü. Dostu çəşqinliqlə onu qucaqlayıb özüne sıxmaq, onu sakitləşdirmək istəsə də, ürək etmədi. Eləcə sakitcə yanında oturub orinə baxdı. O, isə hələ də əlləri ilə üzünü tutub sakitcə oturmuşdu. Saniyalar də bu sükütdə sənki bir saat kimi keçirdi arvadı üçün. Elə vəziyyət idı ki, deməyə söz də tapılmırdı. Ərinin halına uyğun nəsə təsəlliverici bir söz tapmaqda aciz idi.

Bayaq şüsnən kəsdiyi əlinə bağladı, əşyaların üstü qanla dolmuşdu. Qadın ərinin yarasının yenidən açılmasından qorxsada, bir söz deyə bilmədi. Bir qədər yaxın oturaraq ərinin kürayını sığalamağa başladı. Arif əllerini üzündən çəkib ona baxdı. Arvadı ərinin gözlərində bayaqki sualları yox, sadəcə xəcalət hissini gördü. Başa düşdü ki, artıq hər şey ərinin yadına düşüb. Sükutu da özü pozdu...

-Bağıla məni... Əgər bacarsan... bağıla...

O, bu sözü elə sakit, elə yaxıq şəkilə dedi ki, qadının ürəyi sancı onun bu halına. Hər şeyi xatırlamışdı...

... Evlənməzdən əvvəl bir dəfə evlərində heç kəs olmayında nişanlısı onlara qonaq gəlmışdı. GəlmİŞdi ki, evi silib süpürsün, ona xörək bişirsin. Həmin vaxt anası sanatoriyada id, o isə evdə tek qalmışdı. Nişanlısı evləri yüksəldirdi, xörəyi bişirdi. Sonra isə yaxalanmaq üçün hamama girdi, çıxanda isə əyninə anasının xalatını geyinmişdi... Xalat əyninə bö-

qonşu otağa qaçıdı...

Bu vəziyyətdə bir qədər dayanıb üreklerini boşaltıdıqdan sonra Fuad onu yavaş-yavaş divana tərəf getirdi, divanda əyləşdirib yanında oturdu. Daha nəsə deməyə ehtiyac yox idi. Biliirdi ki, indi dostu üçün ən yaxşı dərman sakitlik, tənhalığa çəkilib hissələr ilə baş-başa qalmaqdır. Bir qədər də beləcə oturdular. O, artıq sakitleşmişdi. Fuad ehmala onun kürəyinə vurub ayağa qalxdı. Sakitcə otaqdan çıxıb dəhlizə keçdi. Yazıq gəlin əlləri qoynunda dəhlizdə durmuşdu. Fuad heç nə demədən ayaqqabılırını geyinib qapını açdı. Çıxanda çevrilib gəlinə baxırdı.

-Narahat olma, bacı, sakitləşib. Ona heç na demə. Qoy tek qalsın. Bir şey lazmıolsa, zəng elə...

Fuadın ardınca qapını bağlayan gelin otağa gəlib ərinin yanında oturdu. Ona yaxınlaşmaq, boynunu qucaqlayıb özünə sıxmaq, onu sakitləşdirmək istəsə də, ürək etmədi. Eləcə sakitcə yanında oturub orinə baxdı. O, isə hələ də əlləri ilə üzünü tutub sakitcə oturmuşdu. Saniyalar də bu sükütdə sənki bir saat kimi keçirdi arvadı üçün. Elə vəziyyət idı ki, deməyə söz də tapılmırdı. Ərinin halına uyğun nəsə təsəlliverici bir söz tapmaqda aciz idi.

Bayaq şüsnən kəsdiyi əlinə bağladı, əşyaların üstü qanla dolmuşdu. Qadın ərinin yarasının yenidən açılmasından qorxsada, bir söz deyə bilmədi. Bir qədər yaxın oturaraq ərinin kürayını sığalamağa başladı. Arif əllerini üzündən çəkib ona baxdı. Arvadı ərinin gözlərində bayaqki sualları yox, sadəcə xəcalət hissini gördü. Başa düşdü ki, artıq hər şey ərinin yadına düşüb. Sükutu da özü pozdu...

Bayaq şüsnən kəsdiyi əlinə bağladı, əşyaların üstü qanla dolmuşdu. Qadın ərinin yarasının yenidən açılmasından qorxsada, bir söz deyə bilmədi. Bir qədər yaxın oturaraq ərinin kürayını sığalamağa başladı. Arif əllerini üzündən çəkib ona baxdı. Arvadı ərinin gözlərində bayaqki sualları yox, sadəcə xəcalət hissini gördü. Başa düşdü ki, artıq hər şey ərinin yadına düşüb. Sükutu da özü pozdu...

-Bağıla məni... Əgər bacarsan... bağıla...

O, bu sözü elə sakit, elə yaxıq şəkilə dedi ki, qadının ürəyi sancı onun bu halına. Hər şeyi xatırlamışdı...

yük olduğundan o, nişanlısının sinesini tam açıq görürdü. Bu vaxta qədər onu belə yaxından görmemişdi. Divanda yanaşı oturub televizora baxırdılar. Onun əli nişanlısının küreyində, boynunda gəzirdi, sonra isə yavaş-yavaş əli aşağı, onun sinesinə sürüşdü. Əlleri ilk dəfə onun sinesinə dəyəndə bədəninə yayılan hərəkətdən boğazı qurudu. Qız da deyən ilk dəfə hiss etdiyi bu təmasdan süstləşmiş, başını onu ciyinə qoyaraq gözlərini yummusdu. Artıq Arif televizora deyil, xalatın açıq yaxasından görünən mənzərəyə baxır, əlləri titrəyə-titrəyə onları siğallayırdı. Bir qədər sonra qızı özüne yaxınlaşdırıb öpməyə başladı. Artıq qız da bu siğalların və öpüşlərin qarşısında dayana biməyib ona tabe olmuşdu. O, yavaş-yavaş xalatın düymələrini açıb onu soyundurdu...

Onlar ayılanda isə iş-işdən keçmişdi. Yanaşı uzanmışdırılar və heç biri də bir-birinin üzünə baxırdı...

Sonradan belə görüşləri artdı. Artıq utanmadan, çəkimdən tez-tez sevişirdilər. Günlərin bir günü isə nişanlısının hamili olduğu ortaya çıxdı... Hər ikisi nə edəcəklərini bilmirdilər. Bu xəber ortaya çıxsayı valideynlərinə nə deyəcəklərini bilmirdilər. Bu biabırılıqla onların necə reaksiya verəcəkləri məlum deyildi. O, çıxış yoluunu uşağı tələf etməkdə göründü. Amma qız narazı id, ilk uşağı tələf etdirmək, öldürmək istəmirdi... Lakin sonda hər ikisi böyük peşimanlıq hissi ilə bu işə razılıq verdi...

Bu hadisədən bir-neçə ay sonra toyuları oldu. Coxdan evli olmalarına baxma yaraq, övladları olmurdı. İlk uşağı abort edilmişsi özəsini göstərmədi...

İndi o, sakitcə divanda oturaraq bütün bunları kino lenti kimi gözünün qarşısından keçirdi... O vaxt qızın ağlayaraq buna razi olmamasını, camaatın fikrini deyil, körpələrinin və özünün gələcəyini fikrleşmək barədə yalvarışlarına məhəl qoymadığını özüne bağlışaya bilmirdi. Bütün bunları dərk edən-dən sonra necə yaşayacağını fikirləşirdi...

Bir qədər sakitləşsə də, hələ də nəfəsinin çatmadığını, otaqda ürəyinin sıxlığından qışkırtıcı hiss edirdi. Yavaşça ayağa qalxıb dəhlizə tərəf getdi. Heç nə de-

medən ayaqqabılırını geyindi. Arvadı isə demək istədi, o isə əli ilə onu susmasına işaret etdi. Qapını açıb pillekənlərle ağır-agır həyətə düşdü, maşını yaxınlaşdırıp qapısını açdı, yuxarı baxdı. Arvadı pəncərədən ona baxırdı. Arif arvadına baxıb acı-acı gülümsündü. Maşın eyleşib mühərriki işə saldı...

.. Maşın torpaq yola çıxanda dənizin sahilinə çatdığını fərginə vardi. Maşını düz ləpədöyənde saxlayıb düşdü... Soyuq payız küləyi əsirdi... Haradansa sahile gəlib düşmüş bir kötüyün üstündə oturdu.

Dənizə baxırdı. Gəncliyindən hemişə bir dərdi olanda sahile gəlib saatları oturub dənizə, onun dalğalarına baxardı... Dəniz dalğaları ona mistik bir qüvvə kimi görünürdü. Hər bir dalğanı bir ömürə benzərdi... Amma qəribə idi, hər bir dalğa ömrünün sahilde sona çatacağıni bilsə də, böyük sürətlə daim sahile can atır, sahile çırılıb yox olurdu... Ve beləcə hər bir dalğa sənki intihar edirdi.

Fikirləşdi ki, yəqin dalğaların varlığının mənası da ele budur. İnsan da belədir. Daim arzularla yaşıyır, böyük, uzun arzular ardınca gedir və bu arzular baş tutduqca, ömrünün sona çatacağını bilər, yenə də arzularından el çəkmir. Uşaq olanda tez böyümək istəyir, universitetə daxil olanda tez bitirmək isteyir, uşağı dünyaya gələndə tez onun da böyüməsini, evlənməsini, nəvəsi olmasına, nəvəsinin də tez böyüməsini və toyunu görməsini isteyir və bu zaman başa düşmür ki, tez olmasına istədiyi bu arzuların bir-bir həyət keçməsi onun ömrünün sona yaxınlaşmasını daha da tezleşməsidir amma bütün bunlara doğru, yəni ömrün sonuna doğru can atır, lap bu dalğalar kimi...

-Salamaleykum, ay oğul...

Qəfil gələn səsdən diksindi. Çevrilib baxanda yanında nuranı bir kişinin oturduğunu gördü. Bu kişinin onun yanına necə gəldiyindən, yanında necə oturduğunu xəbəri olmamışdı. Nə qədər baxsa da, həmin kişini tanya bilmədi... Kişi isə ona çox doğma bir adam kimi baxırdı...

(Ardı var)

Azər SALEH,
Sümqayıt şəhəri